



Seyfaddin Altaylı

**Əhməd Cavad Gəncəda**  
Mehrili kəndində dünyaya gelmiş (5 Mayis 1892), ilk təhsilini atası Məhəmmədəli vermiş, Gəncə Ruhani Seminariyasında təhsilini davam etdirmişdir. Türkiyənin Qazi universitetində təhsil alan Zəminə Ziyayeva Əhməd Cavadla bağlı hazırladığı dissertasiyada "Əhməd Cavadın müəllimi Hüseyin Cavidin onunla bağlı olaraq Əhməd Cavad həzin və ahəndar şeirlər oxudu" dediyini və onun gözəl bir şair olduğunu vurğulamışdır.

Əhməd Cavad haqqında dənişmazdan əvvəl 1928-ci ildə İstanbulda Orxaniye mətbəəsində əreb elifbası ilə çap olunmuş "İstiqlal Uğrunda" adlı kitabın giriş hissəsinə oxuyaq:

"Həm bir çox Azərbaycanlılar tərəfindən vaqie bulan müteəddid müraciətlərdə təyid olunan ruhi pek böyük bir ehtiyacı tətmin eyləmek, həm de istiqlal uğrunda dönməz ezmələ qüdsi bir cidal səhnəsinə atılan bir Türk ilinin ruhundakı hürriyet və istiqlal eşqini qardaş bir mühitə tənitmaq məqsədi ilə metbuə və qeyri-mətbü Müxtəlif zamanlarda yazılın və müxtəlif sehifelərdə mündəric olunan mille nəşidlərin bir arada tab nəşrini ötəndən bəri düşünürdük.

Bu kərə təlifini vətəndaşımız Kəmal Bəyə təd威 etdikimiz işbu məcmüənin nəşrine tasdi (əziyyət vərme) etməklə mille Azərbaycan gəncligini ruhi ehtiyacını və eyni zamanda bu mübarizə ruhu esli və fariq (fərqli) sıfətlərini bilmək istəyen dostlarla tədqiq məraqını bir az olsun tatmin edəbildikse kəndimizi məsud add idəriz."

Bu nadide əsəri mənə 1979-cu ildə eyni yatqxanada qaldığımız və bir-birimizə hədden artıq, qardaşcasına yaxın olduğumuz Kərkükli qardaşım Prof. Dr. Çoban Xıdır Başılı ərməğan etdi. O indi Bağdad Universitetində müəllim işləyir və daimi olaraq görüşürük.

Mərhum şəhidimiz Əhməd Cavad Türkül ideyasına və Turan Davasına səmimi qalbdən inanmış bir ziyalımızdır. Məlum olduğu üzrə may ayının 5-ci günü 1892-ci ildə Şəmkirin Mehrili kəndində doğulmuş oktyabr ayının 12-si 1937-ci il tarixində Rus imperializmi tərəfində vəhşicəsinə qətlə yetirilmişdir.

Altı yaşında yetim qalan Əhmədi Gəncəyə aparan anası onun təlimi ilə maraqlanmış, ruhani müəllim məktəbini burada başa vuraraq Anadoluda davam edən döyüslərdə iştirak etmək üzrə könlüllüler dəstəsile İstanbula getmiş və Türkiyəli qardaş-

# TÜRKİYƏ MƏTBUAT VƏ NƏŞRİYYATINDA ƏHMƏD CAVAD

ləri ilə çiçin-çiyinə döyüşmiş, ölkəyə qayıtdıqda Xeyriyyə Cəmiyyətinin seflərində hərbədən zıyan görmüş ailələrlə yetim və öksüz qalmış uşaqlara yardım etmiş, Dağıstan və Gürcüstəndən Türkiyənin Qars, Ardahan və Ərzurum vilayətlərinə yolladığı məqalələri Qafqazyə qəzetində çap olunmuş (1914-15), yaranan ilk Demokratik Azərbaycan Cümhuriyyətinin qurulmasını alıqışmış, 27 Nisan (aprel) 1920-ci ildə Azərbaycanın Qızılordu tərefindən işgaliylə Qusarın Hulqu kəndində, 1930-cu il-dən sonra da Gəncədə Kənd Təsərrüfatı Institütündə müəllimlik etmiş, Rus və Gürcü ədəbiyyatından tərcümələr etmiş və axırda imperializmin əliyle şəhadət mərtəbəsinə yüksəlmışdır.

Türkiyə ictimaiyyəti Əhməd Cavadı daha çox bəstələnən "Çirpinirdi Qara Dəniz" şeiri ilə tanır. Bu şeir xüsusiilə 1960-1980-ci illər arasında Türkiyədə gəmi aziya almış sağ-sol, milletçi-kommunist kimi bir-birindən fərqli düşüncələrə sahib insanlar arasında gedən mübarizədə millətçilərin milli himni kimi qəbul edilmişdi və hər bir tədbirdə kütłəvi şəkildə oxunmuşdur.

"İstiqlal Uğrunda" məcmüsində Əhməd Cavadın "Milli Bayraqımız", "Al Bayrağa", "Nədən Yarandın", "Göy Göl", "Bismillah", "Qalq", "Sən Ağlama", "Bir Gül Əkdim", "Bir Gün" "Azərbaycan", "Ay Ellər", "Yazma" adlı şeirləri çap olunmuşdur. Bu məcmüədə mənə on çox təsir edən şeir mərhum şəhidimizin 1918-ci ildə Bakının Ermeni-Rus birləşmələrində xilas edilməsində şəhid olan Anadoludan qardaş kəməyinə gəlmiş əsgərlərin sentiyabrın 16-ci günün dəfn mərasimində oxuduğu və Anadolulu şəhid və qazilərə həsr etdiyi "Qalq" adlı şeirdir.

*"Qalq, qalq sarısqılı məzar altından  
Galmış ziyanət qızlar-gelinlər.  
Ey karvan keçidi yollar üstündə  
Hər galən yolcuya yol soran əsgər!"*

*"Qovduqları sənən yəbancı xanlar  
Qurtardı ölkəmə döküdüğə qanlar.  
Baq nəsil öpməkdə tozlar, dumanlar  
Qərib məzarəsi bəndə bərabər."*

*"Sənin qanıdanmı düzlərdə böylə  
Qüdərət bitirmişdir sayılmaz laleə  
Dost elindən qopdu bir yanıq nalə  
Yoqsa o nələnin ruhunu söylərə"*

*"Keçərkən göklərdən bir qatar durna  
Ağlar bırakdımlı gözləri sorma!  
Baq doğru çıqmaqdə gördüğün röya  
Bəslədiğə eməl bu gün gülümşər"*

*"Çarıqlı qardaşa sadəlil köylü  
Yalnız məzarəsə bir örük ördü;  
Toplanıb baş-başa hər üçü-dördü  
Hər gün köylü qızlar dərdəsi diələr..."*

Əhməd Cavadla bağlı olaraq Türkiyənin universitetlərində dissertasiyalar hazırlanmış, elmi məqalələr yazılmışdır. Örnək olaraq 1997-ci ildə Gazi Üniversitesi Fən-Ədəbiyat Fakültəsi Türk Dili və Ədəbiyatı Bölümündə tehsil alan Zəmine Ziyanın "Ahmet Cevat" adlı dissertasiyayı göstərə bilərik.

Türkiyədəki nəşriyat və yarım organlarına gəldikdə "Türk Dünyası Ədəbiyatçıları Ansiklopedisi"nin üçüncü cildində Əhməd Cavadla bağlı məlumatlar



yer tutmuşdur. Tələbə yoldaşım Sərvət Gürçan

"Çirpinirdi Karadeniz-I", "Dalağa" adıyla onun şeirlərini çap etmişdir. Ondan başqa İrfan Murat Yıldırım "Səlam Türkün Bayrağına" adlı, yəne bir başqa tələbə yoldaşım yəzici Müslüm Oğuz

"Nisan Ağları Mayısa" adlı bir roman yazılmışdır. Azərbaycanda ictimaiyyətin yaxından tənidi Prof. Dr. Yavuz Akpınar Dərgah nəşriyyatı tərəfindən çap olunan "Azəri Ədəbiyatı Araştırmaları (XX. yy. Azəri Ədəbiyatı)"

adlı əsərində Əhməd Cavad haqqında geniş məlumat vermişdir. Prof. Dr. Marifə Hacıyeva Samsunda çap ettiirdiyi "20 Asır Azərbaycan Ədəbiyatı" adlı əsərində, İrfan Ünver Nasrettinoğlu

"Çağdaş Kuzey Azərbaycan Şiir Antolojisi", Doç. Dr. Zeynəlabidin Makas Başkanlık Basımçı tərəfindən çap olunan "Çağdaş Azərbaycan Şiir Antolojisi"

eserində, Bəngü Yayınları tərəfindən çap olunan "Çağdaş Azərbaycan Şiir Antolojisi" Əhməd Cavadın şeirlərində örnəklər dərc etdirilmişdir. Dərgah yayınları tərəfindən çap olunan "Türk Dili və Ədəbiyatı Ansiklopedisi" adlı əsərdə, mərhum alimimiz Prof. Dr. Samir Kazimoğlu'nun "Türk Toplulukları Ədəbiyatı", Azərbaycan Milli Mərkəzinin bir vaxtlar sədrəsinə yeritdiyi Kərim Oderin Boğaziçi yayınları tərəfindən çap olunan "Azərbaycan" adlı əsərində, Türkiyədə Başnazırılık Qurumunda işləyən Cəm Ənder Aslanoğlu ile İsmail Kayabali tərəfindən hazırlanan

və 1977-ci ildə çap olunan "Azərbaycan Türkleri Kültür Tarixinin Ana Hatları" adlı əsərdə, mərhum ziyyəti Əhməd Kabaklı tərəfindən hazırlanan "Türk Ədəbiyatı"

adlı əsərin üçüncü cildində, Azərbaycanın Qırmızı ordu tərəfindən işgalindən sonra Türkiyəyə pənah aparan "Azərbaycan Cumhuriyyəti Mili Əməniyyət Təşkilatı"nın rehbəri Naki Keykurunun 1964-cü ildə çap olunan "Azərbaycan İstiklal Mücadələsindən Hatıralar" əsərində, Milli Əğitim Başməvəti tərəfindən çap etdirilən

"İslam Ansiklopedisi"nin ikinci cildində mərhum şairimizə bağlı geniş məlumatlar yer tutmuş, onun Azərbaycan ədəbiyatındakı və azadlıq mübarizəsindəki yeri ilə bağlı fikirlər şərh edilmişdir. İskiklal Uğrunda, Milli Kültür, Türk Yurdu, Şəbnəm, Azərbaycan Kültür Dərnəyinin nəşriyyat organı "Azərbaycan" jurnalında hər ilin müəyyən döñəmlərində müxtəlif məqalələr və şeirləri dərc olunmuşdur.

Hər il Əhməd Cavad ile bağlı müxtəlif nəşriyyat organlarında məqalələr çap olunur. "Yeniden Ərgənəkon" adlı jurnalın saytında 2008-ci ilin iyun ayının 4-ündə "Özgürlük və Kahramanlık Şairi" adıyla gözəl bir məqalə dərc olunmuşdur. "Dünya" qəzeti mərhum şairimizin anadan olmasının 128-ci ili münasibətilə məqale çap etmişdir. Bu il may ayının 5-ci günü Sabah qəzeti "Çirpinirdi Karadeniz Şairi Ahmet Cevat doğumunun 130. Yılında" adıyla bir məqalə çap olunmuşdur. Yəsəvi Universiteti tərəfindən çap etdirilen "Türk Ədəbiyatı İsimlər Sözlüğü" adlı əsərdə onunla bağlı məlumat yer tutmuşdur. 2013-cü ildə Yəsəvi Maturidi Otağı adlı nəşriyyat orqanında "Ahmet Cavad Kimdir" adlı məqalə çap olunmuşdur. Yəne bu il "Kırmızılar" adlı dərgidə Əhməd Cavad ilə bağlı samballı bir məqalə dərc olunmuşdur.

Türkiyənin milli kurumu "Anadolu Agentliyi" tərəfindən yayılan xəberin anons səhifəsi ne fikir verilsin:

Nəticə olaraq deyə bilərik ki, Türkiyədə hər il Azərbaycan dövlətinin yarandığı 28 May günü mütəqəzzə Əhməd Cavad ilə bağlı məlumatlar qəzet və jurnalarda yer tutur. Türk dünyası və Azərbaycan ədəbiyatı ilə bağlı çap olunan hər bir əsərdə mütəqəzzə Əhməd Cavad ilə bağlı hərtərəfli məlumatlar və onun millətçiliyi, dövlətçiliyi, türklüyü vurgun fikirləri dərc edilir, yeni nəsillərə tənidi olur. Bütün bunlar Türk Birliyinə gedən yolda hər bir Türk evladının şəhid şairimiz Əhməd Cavadın milli düşüncə xəttinin nə olduğunu başa düşərək öz öhdəsinə düşən vəzifələri layıncı yerinə yetirməsinin ən vacib və müqəddəs bir məsələ olduğunu vurgulayırlar.